



SUTUT SU ƏSƏSLİ ÇÖL SƏTH BOYASI

TANIMI: Akrilik əsaslı, suda həll olunmuş, eləstik, nəmönleyici, antibakterial mat fasad boyasıdır.

XÜSUSİYYƏTLƏRİ : SUTUT boya hər növ səthə yapışma gücü yüksək olan, çatlamayan, çəkildiyi səthdə elastik təbəqə yaradır, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, suya və atmosfer təsirlərinə davamlı, dekorativ, çöl səth boyasıdır. Yüksək örtücülüyə malikdir, kiflənməyə yol vermir və tənəffüsetmə xüsusiyyəti ilə divardakı rütubətin çölə çıxmasını təmin edir. Tərkibindəki silikon sayəsində rütubətli mühitlərdə səthin qabarmasını və tökülməsini qarşısına alır.

Texniki xüsusiyyətləri :

Rəng : Rəng kataloquna bax.

Parlaklıq : Mat

Qatı madde, (kütlə) : 52-53%

Xüsusi çəkisi (g / cm³ ,20°C) : 1.28- 1.29

Viskozite (KU ,25°C) : 85-90

pH (25°C) : 8.0 - 9.0

İSTİFADƏ QAYDALARI: Boya çəkiləcək səth kənar cismlərdən və köhnə boyadan təmizlənməlidir. Səthin son qat boyamaya düzgün hazırlanması nəticəsində: boya daha möhkəm yapışacaq, hamar və qüsursuz olacaq, eyni bərabərdə quruyacaq, daha uzunmüddətli olacaq. İlk olaraq PANEXTER ilə çatlar doldurulur. Ardınca PANDA PRIMER və ya PANBİNDER ilə astarlama işi görüldükdən 2-3 saat sonra 15 % su ilə incəldilərək rulo və ya fırça an azı 1 saat fasilə ilə ikiqat halında çarpaz çəkilir. Boyanmış səth 36 saat şaxta və yağış təsirlərinə məruz qalmamaldır. Tətbiq zamanı səth və mühit istiliyi 5-30 ° C arasında olmalıdır

QURUMA MÜDDƏTİ : 1-3 saat aralığında quruyor. İkinci qat 3 saat sonra çəkilir. Tam quruma 24 saat.

SƏRFİYYAT: Səthin hopduruculuq dərəcəsindən asılı olaraq tək qatda 11-13 m²/ lt dir.

SAXLAMA MÜDDƏTİ: Günəş işığı düşməyən yərdə, orijinal qabında, qapağı açılmadan, donmadan qorunaq şərti ilə 2 il saxlanıla bilər. Daha ətraflı məlumat əldə etmək üçün Texniki Dəstək Bölməsinə müraciət edin.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ: Gözə və orqanizm daxilinə düşməsindən qorunun. Uşaqlar üçün əlçatmaz yərdə saxlayın.

Qablaşdırma İnformasiyası : 2.5 lt, 7.5 lt, 15 lt.

- AZS-034-98 Standartına sahib
- ISO 9001:2008 sənədinə sahib

Panda Boya: Binagadi Highway, 4th Madan str.276/1

Tel:(+994 12) 401 90 00, Fax:(+994 12) 448 16 19